

"Qafqaz üçlüyü" - kino adına ləkə

Rüstəm İbrahimbəyovun ssenarisi və Eldar Şenqəlayanın rejissorluğu ilə çəkilən "Qafqaz üçlüyü" filminə ard-arada iki dəfə baxdım. Ortada böyük "NİYƏ?" suali vardi, ona cavab axtarırdım. Rüstəmin inanmadılmasına and olsun ki, tapmadım.

Sənət belədir: oxucu, yaxud tamaşaçı bütün niyə suallarına cavab axtarır. "Qafqaz üçlüyü" bu suala peşəkarlıq prizmasından cavab vermək gücündə olmayan filmidir. Filmin süjeti olduqca primitivdir və əsas bəsitiyi də ondan ki, ssenari müəllifi "əsəri" niyə yazdığını və niyə ekranlaşdırığıni oxucuya, yaxud tamaşaçıya izah edə bilmir. Əslində izah etməyə çalışır da.

Hər bir sənət əsərinin xidmet etdiyi amal var. Xüsusən, ədavətde olan ölkələrə, xalqlara həsr olunan filmlərdə ümumi şəkilde 3 məqsəd onə çəkilir. Filmin süjeti mütləq ən azı onlardan biri üzərində qurulmalıdır. Birincisi, filmin yaradıcıları təmsil olunduğu xalqı, yaxud ölkəni haqqı çıxarmalı, məsələn, yəhudi, lap elə erməni film-lərində olduğu kimi. İkincisi, münaqışını pisləmeli, sülhü təbliğ etmeli, ədavətin qızışdırılmasına qarşı çıxmali, üçüncüüsü, ssenarist hansı xalqın təmsilçisi olduğunu kənara qoyub, eləcə kassaya hesablanan film mətni yazmalı.

"Qafqaz üçlüyü"ndə bu üç əsas şərtdən heç biri yoxdur. Rüstəm bəy sözün həqiqi mənasında ağızına gələni vərəqə töküb, istedadlı rejissor da alacağı qonrarın hesabına filmi istedadsızcasına çəkib.

Sonuncu şərtdən başlayaqq. Ekran "əsəri" kassa filmi deyil. Külli və tamaşaçı iki saatını bu filme xərcləməz, çünkü nə mövzu dün-yəvidir, nə də onun işlənməsi üsulları populyardır. Filmdə işğala məruz qalanla işğalının obrazları məisət səviyyəsindən də çox-çox aşağı təqdim olunur. İnsanı riqqətə getirən bu səpkili məşhur film-lərin tamaşaçısı olanların "Qafqaz üçlüyü" ilə başını aldatmaq mümkün deyil. "Pianoçu" filminə baxan tamaşaçı "Qafqaz üçlüyü"nü görmək üçün qara qəpik də xərc-ləməz.

İkinci şərt: filmdə sülhün tam əksi təbliğ olunur. Əslində ssenarist heç bu işi də bacarmayıb. Tutaq ki, Rüstəm İbrahimbəyov xaraktercə dava sevən, hər yerdə niqaf salan, qəşinmayan yerdən qan çıxaran birisidir. Yazdığı ssenari də bu xarakterini qabardır, hər yerdə qan-qada görmək istədiyini bürüzə verir, ola bilsin hansı mərkli qüvvələr də onu yönəldirir. Əlbəttə, ola bilər, sadəcə müəllif bu məqsədi belə alındırıa bilməyib. Bir-birinə düşmən olan iki xalqın müqayisəsində azərbaycanlıları toplum olaraq göstərir, ancaq erməniləri cəmi bir həkim təmsil edir. Belə uğursuz müqayisəyə kiçik yaşılı uşaq da irad tutar. Kadrlar kino sənətinin məhiyyətindən uzaqdır, hansı tamaşaçı o mənzərələri görüb müharibənin daha alovlanması arzulayır? Axi görüntülərdəki ob-

yekтивlik nəticə çıxarmağa imkan vermir. Tamaşaçı filmdə nə müharibənin, nə də sülhün təbliğatını görə bilir, eləcə azərbaycanlıların aqressiv ruhlu olduğunu hiss edir, o da alayarımçıq, heç bir məntiqi əsası olmadan.

Üzrülü sayın, birinci şərtə də əməl olunmadığını göstərim, sonra filmin kadr-kadr məntiqsizliyinə tamaşa edəcəyik. Yaradıcıların çoxu gürcü əsillidir. Rejissor, aktyorlar... Onlar üçün ne biz, nə də ermənilər maraqlıdır. Üçüncü tərəf kimi sıfırış yerinə yetirirlər. Bəs azərbaycanlı ssenarist niyə belə mövqe tutur? İbrahimbəyov azərbaycanlıdır. Hansı türk, hansı yəhudi, hansı erməni, hansı fransız, hansı alman, hansı rus, hansı, hansı, hansı milletin sənətkarı, xüsusən kino adamı ideoloji mövzulu filmdə öz xalqını aşağılayar, yaxud aşağılayıb? Ruslar ikinci dünya müharibəsinə aid filmləri hələ də çəkirler. Bu filmlərdə rus xalqının, əsgərinin mənfi obrazda göstərildiyi birə fakt var mı? Hollivudun ideoloji filmlərinə baxaq. ABŞ realda ölkəleri işgal edir, müstəqil ərazilərə əsgər yəridir, hakimiyətleri dəyişir, başqasının vətənini özünüñküleşdirir. Amma filmlərin heç birində bu fakt ABŞ-in əleyihə olan hadisə kimi işiqlandırılır. Tam əksinə, amerikalıya haqq qazandırılır, gələcək işgallara indidən bəhanə verilir. ABŞ əsgəri İraqa girməmişdən əvvəl onun aktyoru bu torpağa daxil olur, dünya tamaşaçısını hazırlayıv və ardınca siyasetini həyata keçirir.

Dövlətçi düşüncədə olan üçün həmişə hər yerdə önce vətəndir. Ermənistən işğalçıdır. Azərbaycanın ərazisine soxulub və on minlərlə dinc sakine qarşı qətlamlar törədir. Onların hansı filmində bu faktlar var? Ermənistən monoetnik dövlət sayılır. Bu faktı bir dəfə də olsun qabardıblarmı? Yoxsa onlarda yazmağı, çəkməyi, danışmağı bacaran yoxdur? Əlbəttə var və çoxdur. Sadəcə onların heç biri Rüstəm xisletinə malik deyillər. Adam kosmopolit ola bilər, ancaq adam qərəzli olmalı deyil. Qərəzin məhsulu böhtandır, yalandır, şədir. Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqına böhtan atır. Ağır söhbətdir.

Hərəkətləri ilə daim ağır söhbətlərə məruz qalan, tez-tez qınaq obyektinə əvvəl Rüstəm İbrahimbəyov bu dəfə də yüngül çəkili filminin altında qaldı. Yazdığı onu qaldırmadı, batırdı.

Növbə gəldi "Qafqaz üçlüyü" filminin kadrlarına ani nəzər salmağa. Nəzər salıb, məntiqin harada, necə sindigini göstərməyə çalışacam. Film erməni həkimini yaxşı adam kimi göstərməklə başlayır. Bakılı erməni 32 ildir oğlunu atıb, birinci həyat yoldaşından xəber tutmur. Bir həsiyə çıxmış: filmdə erməni həkimin ikinci həyat yoldaşının olub-olmadığı, sonradan ailə qurub-qurmadığı aydın olmur. İlk kadrdan məlumdur: ssenaristi tamaşaçı maraqlandırmır, əsas erməni yaxşı oğlan kimi qabartmaqdır. 32 il əvvəl oğlunu

atıb Moskva gedən həkimin Azərbaycandakı uşaqlığı filmin birinci kadrında eksini təpib. Uşaqlığı deyəndə ki, cəmi bir hadise: uşaqlar qayadan dənizə tullanırlar, hamı atılır, amma Fərhad qorxur. Hətta erməni dostu ona "qorxma tullan" deyir, o yene cəsarət eləmir. Tülüx xisleti ilə ad çıxaran erməni, qəhrəmanlıq tarixi yanzan türkəl müqayisədə cəsaretlə göstərmək faktın təhrifi, qərəzin təntənəsi, məntiqin yoxluğudur. Erməni uşaq böyüküb, müharibə nəticəsində azərbaycanlı və gürçü dostundan ayrılaraq Bakıdan gedib. Moskvada həkimlik edir, xəstədən pul almır. Yəni ay tamaşaçı bax gör, erməni necə xeyir-xah adammış. Oğlundan xəbərsiz atanın xeyirxahlığı - gülməlidir deyilmə!

Nəsə çox uzatmayaq. Ermənin Gürcüstəndə qohumu tapılır, o vərəsə axtarır. Erməni oğlu Timuru vərəsə etmək istəyir. Bunun üçün soyad dəyişmelidir. Oğlu Moskvada teatrda işləyir. Atası onuna görüşür, oğul deyir ki, anam razılığa gəlmir. Həkim bura-da erməni tükülüyünü işə salır, ağlayır-sızlayır, oğlu Bakıya qayıdanda söhbəti ailəsinə danişir. Ailesi təbii ki, razi olmur. Ssenarist məhz bu hadisədən sonra oğlunu zorakılığa məruz qoyur. Bele anlaşıllı ki, doğmaları - anası, atlığı, həyat yoldaşı, qaynı oğlanın soyadını dəyişməyə icazə verməliyilər, onda pis hadisələr də yaranmazdı. Deyin, hansımız soyadımızın erməni soyadı olmasını istəyir? Yaxud hansımızın doğmaları buna imkan verər? Qəhrəmanın yaxınlarının mövqeyi tam başa düşülən və alqışlananıdır. Ssenarı müəllifi işə bunu faciə kim qələmə verir. Buna ya səbatlıqliq deyilir, ya da ermənipərestlik. Hər nədirse, film kəlməsinə yamaqdır.

Kadrları sürətləndirək. Bir sözle, qaynı Timurun başına oyun açır. Timur bağda qaynı ilə soyad məsələsində mübahisə edir. Qaynı ona "erməniliyin tutub" deyə cavab verir. Bu sözü qonşu uşaq eşidir. Timur bağda boş su quysunu təmizləmək üçün onun içində düşəndə onların söhbətini hasar-dan eşitmış qonşu uşaq quyunun başına gəlib deyir ki, bəs sən ermənisən, ermənilər mənim dayımı metroda partladib öldürüblər. Bu çıxışdan sonra 9 yaşlı uşaq 40 yaşlı gəncin başına daş atır.

Xəber yayılır ki, bəs Timuru öldürüb. Klmsə bağa gedib Timuru axtarır. Eləcə vay-şivən qoparırlar. Hətta oğlanın erməni atası Moskvadan xəber tutur, Bakıya gəlməye qərar verir, oğlunun ailəsini polis xəber verməyə təkid edir, itkin erin yoldaşı qardaşını polisə verməyə hazırlaşır, amma bu müddətdə heç kim bağışlı, "Timur, ay Timur" deyə hər-raylamır ki, Timur da quyudan hay versin.

Ssenarist hadisələri yola verir. Əsas odur erməni tez Bakıya gətirsin, sərhədçilərin qanunları pozduğunu göstərsin, onu Bakıda döyüdürsün...

Növbəti kadrlarda erməni həkim oğlundan nigaran qaldığı üçün dostu Fərhadla danışır hadisələri öyrənir, hövlənk Bakıya gəlir. Dayısı metroda terrora məruz qalan uşaqın anası oğlanın yoldaşına zəng edib hadisəni danışır. Nə başınızı ağırdırm, oğlanın yeri məlum olur. Gəlib görür ki, artıq quyudan çıxıb piyada hava limanına gedir. Sabah Moskvada oynadığı tamaşanın premyerası olmalıdır. Yolda təsadüfen bir maşın saxlayıb onu götürür.

Ermənin sərhəddən keçməsinə imkan vermir. Fərhad vəzifəli adamdan xahiş edir, onu sərhəddən Bakıya buraxırlar.

Burada nəfəsimizi dərib, rəyimizi səsləndirək. Siz deyin, buncası bəsit düşünməkmi olar? Uşaq gənci döyür, erməni sərhəddi qanunsuz keçir, hətta yüksək vəzifəli məmər bu cinayətə razılıq verir. Baxırıq ki, Fərhadın da vəziyyəti yaxşı deyil. Bəyan edir ki, neft qurtarır ona görə təzyiqlərə məruz qalıb. Nənəm demiş, ay başınıza dönmə, nə vaxt neft tükenir deyənlərə təzyiq olub bizdə? Cənab Prezident özü demirmi "elə bilin neft yoxdur"? 15 ildir mətbuat nefin tükəndiyini yazmırı? Kime bu fikrə görə güldən ağır söz deyiblər? Ay Rüstəm bəy, hakimiyəti tənqid etmək üçün başqa variant tapa bilmədin? Bunca məntiqsiz düşünməklə Azərbaycanda düz söz deyənlərin problem yaşadığını göstərməkmi olar?

Ardına baxaq: Erməni həkim Bakıdadır. Fərhadgilə gəlir. Üçüncü dəstləri olan gürcü də evdədir. Bir-birlərinə sarılırlar. Döyülen oğlanın qayını çağırıldır. Ata ona hücum çəkir, qayın boynuna alır. Sonra məlum olur ki, oğlu sağdır. İndi erməni atanı aradan çıxarmaq lazımdır. Bir nəfər gəlib Fərhadə deyir ki, bəs sənin evində erməni var. Artıq 10-15 nəfər adam qapının ağızını kəsdirib, erməninin çıxmasını gözləyirlər ki, onu döysünler. O gələn naməlum adam Fərhadə vəziyyətinin ağır olduğunu deyir. Məlum olur ki, erməni həkimin pasportuna heç möhür də vurulmayıb. Vəziyyət dramatikləşir. Fərhadın qarşısına şərt qoyular: sən vəzifədən gedirsin, biz də erməninin Moskva ya qayıtmışına şərait yaradır. Razılışları. Həyatdə gözləyən adamların xəberi olmadan Fərhadla erməni dəstü aradan çıxıb hava limanına gelirlər. Gürcü ağsaqqal işə evinə gedəndə adamlar onu mühəsirəyə alır. Kişi dənə kim olduğunu soruşurlar, rus dilində cavab verdiyi üçün onu döyür-lər. Sonradan eşirdir ki, gürcü ölüb.

Vallah körpə uşaqlar da bu qədər primitiv oynamazlar. Azərbaycanlıların saxtakar, aqressiv, ya-lançı, dövlət sərhəddinin pozulmasına rəvac verəcək qədər cina-yət törətdən olduğunu göstərmək, dənə doğrusu sırməq məqsədilə belə oyunlar qurmaq, tələm-tələsik ssenarı yazmaq, film çekdirmek uşaq düşüncəsinin məhsulu olsun gerək. Azərbaycanda nə vaxt rus dilində danişdığına görə adam döyüblər, özü də ağsaqqal



Ceyhun Musaoğlu
Azərbaycan Dövlət idarələri
və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Bilik Fondu ilk Həmkarlar İttifaqı Komitesinin sədri

bir kişini, özü də gürcünü. Belədirse, Rüstəmi rusilli olduğuna göre bu günə qədər döyərdilər də. Həm də film 2013-də hazır olub və Bakının da görüntüsündə aydın olur ki, müasir dövrə filmə aqressiv hadisələrin heç birinin bir detali belə yaşanmayıb. Heç keçmişdə belə olmayıb. 1988-ci ildə azərbaycanlıları öz dədə-baba yurduları olan İrəvandan qovanda erməni vəhşiliyinə qarşı biz yene tolerant davrandıq. Sübüt olundu ki, Sumqayıt hadisələrini də ermənilər qəsdən yaratmışdır. Erməni erməni qızının evinə girib onu zorlamsıdı. Filmdə azərbaycanlıların ermənilərə qarşı aqressiv olduqları göstərilir, anacaq ermənilərin vəhşiliyindən - Xocalı, Daşaltı, Xankəndi və onlara kənd və şəhərlərimizin viran qaldığından, dinc insanlara qarşı soyqırım törədildiyindən bir kələm də söz açılmır. Azərbaycanlıların erməni vəhşiyinin dayandığı deyilmir. Sankı filmin ssenarisi qanı və canı ilə erməni olan biri yazıb.

Filmin finalı ssenaristin erməni vəhşiliyinə qarşı aqressiv olduqları göstərilir, anacaq ermənilərin vəhşiliyindən - Xocalı, Daşaltı, Xankəndi və onlara kənd və şəhərlərimizin viran qaldığından, dinc insanlara qarşı soyqırım törədildiyindən bir kələm də söz açılmır. Azərbaycanlıların erməni vəhşiyinin dayandığı deyilmir. Sankı filmin ssenarisi qanı və canı ilə erməni olan biri yazıb.

Filmin finalı ssenaristin erməni vəhşiliyinə qarşı aqressiv olduqları fonunda lap iyriñə görünür. Erməni həkimə təyyarəye minməyə icazə verilir. Oğlu da onuna Moskaya - tamaşaya gədir. Bu an hava limanının işçisi həkimini oturma dəvət edir və onu yumruqla vurur. Hətta vurulan deyir: "Məni vurdugunu heç kimə demə". Azərbaycanlıların vəhşili obrazının yaradılmasının sonuncu cəhdidir. Sonda bir düşük jest də var. Oğlanın əlil arabasında olan atlığı erməni həkimə deyir ki, mənindi arxayınam, oğlumuz səninlədir, onun güvəncə yeri var. Azərbaycan kişisinin erməni kişisine dediyi sözə baxın. Bu sözü ona Rüstəm dedizdir. Öz arzusunu azərbaycanlıların simasında dili gətirib. Bize şər atıb. "Qafqaz üçlüyü" filmi Azərbaycana, azərbaycanlıya, vətənimizə, dövlətimizə, millətimizə və xalqımıza atılan böhtədir. Bu böhtə bizi yarışmaya çağırır. Xarici tamaşaçı belə, şər olduğunu anındaca sezəcək. Çünkü, filmin ssenarisi savadsız və çox primitiv yazılıb, rejissor da işi eləce yola verib.

Rüstəm İbrahimbəyovun də bir filmi doğulan kimi oldu. İçindəki kin, qərəz, nifrətsə Rüstəm bəyi doğulandan sonra öldürdü. Alılah rəhmet eləməsin.

P.S. Film başlayanda ekran-da oxuyuruq: "...Azərbaycan ərazisində yerləşən Dağlıq Qarabağ..." ifadə tərzinə fikir verin. "Yerləşən" ifadəsi müəllifin xüttlü "beynəlmiləl" niyyətinin onun şüurunda lap dərinə işədiyi bir daha təsdiqləyir.